

*Səbuhi Əhmədov*

# AZƏRBAYCAN TARİXİNDƏN YÜZ ŞƏXSİYYƏT

**ExxonMobil**

Exon Azerbaijan Əməliyyat Şirkəti MMM,  
ExxonMobilin törəmə şirkəti

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kütüphanası

“Ayna Mətbə Evi”

Bakı – 2006

*Rəşid Behbudov*  
(1915 - 1988)



Hal-hazırda "sahna şousu", "musiqi performansi" və bu kimi əcnəbi terminlərlə bildirilən musiqi-tamaşa janrınlı ilk dəfə Azərbaycan sahnəsinə gərkəmlı xanəndə və musiqisünas Rəşid Behbudov qəlmişdir. Marağlıdır ki, o, bir çox mahmaların kiçikmetrəjli sütəlli film kimi lətfə köçürüdü; bu tip filmlərə hal-hazırda "klip" və "videoklip" deyilir. Azərbaycan opera və estrada müğənnisi, xalq mahmalarının gözəl ifaçısı, lirik tenor Rəşid Behbudov Azərbaycan vokal məktəbinin ən gərkəmlı nümayəndlərinindəndir.

Azərbaycan tariхına Rəşid Behbudov opera və estrada müğənnisi, xalq mahmalarının ifaçısı, musiqisünas, əz mahmaları ilə bəzi Azərbaycan bədii filmlərinə görətən qəlmiş kincəktər kimi daxil olmuşdur.

**R**əşid Məcid oğlu Behbudov 1915-ci ildə Tiflis şəhərində dünyaya göz açmışdır. Onun atası, əslən şuşalı olan Məcid Behbudov Azərbaycan xalq mahmalarının mahir bilicisi və ifaçısı kimi tanınmışdır. Orta məktəbi Tiflisdə bitirdikdən sonra Rəşid elə buradaca 1930-cu ildə ifaçılıq fəaliyyətinə başlamışdır.

1938-ci ildə Rəşid Behbudov Yerevan filarmoniyasının rəhbəriyyindən dəvət alır. O zaman bir çox Azərbaycan sənətçiləri bu şəhərdə yaşışmış və işləmişdir. Onların yaratdıqları həmin əsərlərin bir çoxunu indi ermənilər öz adlarına çıxırlar.

Rəşid Behbudov 1938-ci ildən Yerevan filarmoniyasının solisti olmuş, həmçinin Ermenistan Dövlət Opera və Balet Teatrında çıxış etmişdir. Çoxlu sayda azərbaycanlıların yaşadığı Yerevanda onun hər konserti alqışlarla qarşılanırdı. Bununla belə, gənc müğənni erməni mədəniyyət xadimlərinin qışqanlığı ilə üzləşirdi. Burada azərbaycanlı sənətçinin inkişafı üçün şəraitin olmadığını görən müğənni Bakıya köçür. Azərbaycan Dövlət Filarmoniyasının solisti Rəşid Behbudov gərgin əməyi sayəsində 1946-ci ildə SSRİ Dövlət mükafatı laureati olur. O həmçinin M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi də çıxış etməye başlayır. Rəşid Behbudovun bir müğənni kimi takcə Azərbaycanda deyil, ondan kənarlarda da tanınması məhz bu teatr və filarmoniyanın adı ilə bağlı olmuşdur.

Azərbaycan xalq mahmalarının, Azərbaycan bəstəkarlarının vokal əsərlərinin SSRİ-də, həmçinin xarici ölkələrdə populyarlaşmasında Rəşid Behbudovun xidmətləri böyükdür. Bununla bərabər, onun repertuarına SSRİ və dünyaya xalqlarının, eləcə də özünün mahmaları da daxil idi. O, dünyadan bir çox ölkələrində ya qastrollarda olduqda və ya tədbirlərdə iştirak etdikdə həmin ölkənin dilində azi bir-iki mahni oxuyurdur. Belə ki, onun repertuarında 50-dən artıq xarici mahni var idi.

Zəngin çalarlı gözəl səsə malik olan müğənni lirik tenor idi. Peşəkar musiqicilər qeyd edirlər ki, onun ifaçılığına hissənin təbiiyi və dolğunluğu, həmçinin səmimlik xasdır. Əksər Azərbaycan xanəndələri üçün

səciyyəvi olan improvisetmə xüsusiyyəti Rəşid Behbudovun yaradıcılığında özünü orijinal şəkilde göstərmüşdür. Onun ifa etdiyi her bir musiqi əsəri tamaşa təssüratı bağışlayır, dinləyici sanki həmin musiqi əsərində söylenilənləri öz gözləri ilə gördür. R.Behbudovun ifasında məşhur opera partiyaları özünəməxsus tərzdə ele bir sənətkarlıqla seslənir ki, ondan sonra bu partiyalar ya "Rəşidin mahmaları", ya da "Rəşidin partiyası" adı ilə tanınır. Belə ki, o, Azərbaycan Opera və Balet Teatrında F.Əmirovun "Sevil" operasında Balaş, Ü.Hacıbəylinin "Arşın mal alan" operasında Əsgər partiyalarının en mahir ifaçısı idi. Opera ustası kimi o, Moskva Dövlət Musiqili Teatrını dəvət almış və bir müddət orada çalışmışdır.

Rəşid Behbudov kino aktyoru kimi də özünü sinamışdır. 1945-ci ildə onun iştirakı ilə çəkilən "Arşın mal alan" bədii filimdə o, baş rolu ifa etmişdir. Film dünyanın hər yerdində, onlarca ölkədə nümayiş etdirilmiş, baş rolu ifaçısına böyük şöhrət gətirmiştir. Gözəl aktyor ansamblı, Şərq əlvənlüyü, Azərbaycan musiqiləri bu filmi şədevr əsərlərdən birinə çevirmiştir. Azərbaycan kinosu məhz bu filmə (rejissör - R.Təhmasib) dünya ekranlarında çıxmışdır.

1958-ci ildə R.Behbudov "Sevimli mahni" bədii filimdə çəkilmişdir. Ona əsl tamaşaçı məhəbbəti qazandıran kino əsəri "Bəxtiyar" bədii filmi olmuşdur. Sadə bir azərbaycanlı oğlanın səsi və işgūzarlığı sayesində hamı tərəfindən sevilən müğənni olmasına həsr edilən bu filmin bir çox parçaları avto-bioqrafikdir və R.Behbudovun sonət yolunu qismən də olsa eks etdirir. Kinofilmde onun ifasında səslənmiş mahmalar tezliklə xalq arasında populyarlıq qazanmışdır. 1974-cü ildə Rəşid Behbudov "1001-ci qastrol" bədii filminde çəkilmişdir.

Azərbaycan Opera və Balet Teatrının və Azərbaycan Dövlət Filarmoniyasının yazılımamış qanunlarına əsasən, onlar klassik musiqi əsərlərinin ifasını tələb edirdilər. R.Behbudov isə klassik musiqi ilə bərabər, xalq mahmalarını, eləcə də estrada janrında yazılımış mahmaları da ifa etmək isteyirdi. Qeyd etmək lazımdır ki, bu tipli mahmaları ifa etmək üçün Azərbaycanda o dövrə xüsusi musiqi

ocağı yox idi. 1957-ci ildə Rəşid Behbudov Azərbaycan Dövlət Konsert Ansamblının yaradılmasına nail oldu. Burada o, xoşlادığı və xalq tərəfindən rəğbətlə qarşılanan janrlarda mahmalar yaratmaq imkanı qazandı. O həmin ansambl ilk rəhbər olmuş və 1959-cu ilədək bu vəzifədə çalışmışdır. Sovet rejiminin sərt və mənəsiz qanunları çərçivəsində çıxmış, azad, serbest yaratmaq istəyi onu müxtəlif yollar axtarmağa vadar edirdi.

1959-cu ildə R.Behbudova SSRİ xalq artisti fəxri adı verilmişdir. 1966-cı ildə Rəşid Behbudov özünün təşkil etdiyi Azərbaycan Dövlət Mahnı Teatrını yaradır və özü da teatrın həm solisti, həm də bədii rəhbəri olur. O dövrə SSRİ-də bu səpkili teatr yox idi. Teatrda musiqi və estrada sənətinin müxtəlif janrları ilə balet, pantomima və s. üzvi suretdə birləşdirilirdi. Hal-hazırda "səhnə şousu", "musiqi performansı" və bu kimi əcnəbi terminlər bildirilən musiqi-tamaşa janrını ilk dəfə R.Behbudov Azərbaycan səhnəsinə getirmiştir. Teatrda hazırlanın hər bir mahni doğrudan da tamaşa kimi qəbul edilirdi. Belə ki, musiqisinin galəcək inkişaf mərhələlərini qabaqcadan, uzaqqörənkilə duymuşdu. Maraqlıdır ki, teatrda hazırlanın bir çox mahmalar kiçikmetrəjli sütəlli film kimi lətfə köçürürlüdü. Bu tip filmlərə hal-hazırda "klip" və "videoklip" deyilir.

Rəşid Behbudov Albaniya, Bolqarıstan, Belçika, Misir, Efiopiya, Hindistan, Çin, Finlandiya, İraq, İran, Türkiye, Cili, Argentina və s. ölkələrdə qastrollarda olmuş, onun iştirakı ilə keçirilən konsertlər irqindən və milliyetindən asılı olmayaq bütün insanlar tərəfindən böyük rəğbətlə qarşılıqlılaşmışdır.

1987 - 1988-ci illərdə Azərbaycanda milli-azadlıq hərəkatı başlayanda, onu böğməq məqsədi ilə mürtece qüvvələr "Qarabağ problemi" adlı uydurma problem ortaya atandı, Ermənistandan milyonlarla soydaşımız qovalunda Rəşid Behbudov böyük sarsıntılar keçirdi. Əslən qarabağlı olan, uzun müddət Ermənistanda fəaliyyət göstərmiş, xalqların dostluğuna səmimi-qəlbən inanmış bir insana həmin hadisələr olduqca böyük əzab verdi və onun səhhətinə mənfi təsir göstərdi. Nəticədə gərkəmlı müğənnimiz 1988-ci ildə vəfat etdi və Fəxri xiyabanda dəfn olundu.